

Bir neçə gün öncə daha bir tarix, daha bir dostluq və qardaşlıq, birlik və bərabərlik dastanı yazıldı. Yenə də “Bir millət –iki dövlət” kəlamının sözdə deyil, əməldə təzahürü, təcəssümü yaşandı. Dünyada analoqu olmayan iki qardaş və dost dövlət yenidən birgə tarixi Zəfərə imza atdı. Müstəqilliyinin 104-cü ildönümündə, hər zaman yanımızda olan qardaş və dost Türkiyənin Cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan mayın 28-də yenidən Azərbaycana səfər etdi.

Bu səfərdə onunla birgə İkinci Vətən müharibəsinin tarixi Qələbə ilə başa vurulmasında böyük rolu olan “Bayraktar” PUA-larının yaradıcısı, hər birimizin sevimlisi – “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar və Türk dünya-sının fəxri, Nobel mükafatı laureatı, professor Əziz Səncər də iştirak edirdi.

Azərbaycan və Türkiyə birliyini əks etdirən daha bir tarixi hadisə

Onların bu səfərdə – Azərbaycan və Türkiyə prezidentlərinin də qatıldığı tarixi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirakı özünün xüsusi müstəsnalığı ilə seçilir, festivala xüsusi özəllik və rəng qatırdı.

Bəli, ən gözəl, tarixi günümüzdə, müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsinin 104 illiyində sevinc-sevincə qarışdı, həmişə olduğu kimi, yenə də iki qardaş və dost ölkə, onun liderləri bir yerdə idi.

Çıxışına “Bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı iqiqat bayram edən əziz qardaşımızın bizimlə bərabər olma-sıdır. Xahiş edirəm, bütün Azərbaycan xalqı adından Türkiyə Respublikasının Prezidentini və onunla bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı səmimiyyətlə salamlayaq” – deyər, başlayan Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurdu. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi.

Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir xalqımız azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində də türk qardaşlarımız daim bizim yanımızda olublar.

Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə – Azərbaycan yenə də bir yerdədir. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun.

Türkiyə–Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.

Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” – deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

“Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” – deyər Ali Baş Komandan bildirdi ki, Türkiyənin uğurlu inkişafı, ilk növbədə Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır.

Möhtərəm Prezidentimiz əminliklə dedi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək: “Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və



dövlətinin milli maraqlarını müdafiə edirəm, Azərbaycanın müstəqil siyasətini təmin edirəm. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına nüsxə olmalıdır. Mən bir daha əziz qardaşım, hörmətli Prezident və Türkiyədən gəlmiş bütün dostlarımıza, qardaşlarımıza, bacılarımıza bu bayram günündə bizimlə bərabər olduqları üçün öz təşəkkürümü bildirmək istəyirəm”.

Eyni zamanda, tarixi nitqində cənab Rəcəb Tayyib Ərdoğan da bütün dünyaya bir daha önəmli mesajlar verdi. Bəyan etdi ki, bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəf isə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərin həyata keçirilməsi üçün də Azərbaycanla sıx həmrəylik, təmas və koordinasiya davam etdiriləcək.

Qardaş ölkənin rəhbəri dedi ki, biz kədər də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətlik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan bayraqlarımız kimi, biz, eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir.

Prezident Ərdoğan bir daha birmənalı və qətiyyətli şəkildə dedi ki, iki qardaş hansısa hüddud ayıra bilməz: “Eyni qaydada Türkiyənin hər bir qarışı da sizin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaş hansı hüddud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəke bilər?” – Qardaş ölkə başçısı bununla bir daha birlik və bərabərliyimizi, həmrəyliyimizi bəyan etdi.

Bəli, 104 il öncə olduğu kimi, 2022-ci il mayın 28-də də yenə sevincli, bəxtəvər, sözlə izahı mümkün olmayan anlar, gözəlliklər yaşadıq. Bütün dünya bir daha birlik və bərabərliyimizə, həmrəyliyimizə, sarsılmazlığımıza, monolitliyimizə şahidlik etdi: “Azərbaycanla Türkiyə birdir. Bu birliyi heç nə sarsıda, poza bilməz!”

Bu günə qədər birlik və bərabərliyimizlə çox zəfərlərə imza atmışıq və bundan sonra da imza atacağıq. Buna hər kəs bir daha əmin olsun!

Qələbələr də, Qarabağ da bizimdir və bizim də olacaq!

Jalə ƏLİYEVƏ,
Milli Məclisin Ailə, qadın və uşaq
məsələləri komitəsi sədrinin müavini,
filologiya elmləri doktoru, professor